

Biznes Transformasiyası Şəffaf uçotun qurulmasında peşəkar dəstək

Giriş

Son dövrdə ölkə miqyasında şəffaflığın artırılması ilə bağlı aparılan islahatlar, uzun müddət diqqətdən kənar qalan mühasibat və vergi uçotunun düzgünlüyünə dair tələblərin sərtləşməsi və nəzarət mexanizmlərinin işə salınması bu sahədə qanunvericiliyin tələblərinə əməl edilməsini daha da zəruri etmişdir.

Baş verən dəyişikliklərə adekvat reaksiya göstərmək, həmçinin maliyyə itkiləri və reputasiya risklərinə məruz qalmamaq üçün sahibkarlıq subyektləri mövcud biznes modellərini bir daha nəzərdən keçirməlidir.

Biznesin Transformasiyası – vergi uçotunun dürüst və effektiv qurulması, həmçinin mühasibat uçotunun Beynəlxalq Mühasibatlıq Standartlarına uyğunlaşdırılması biznesin şəffaflığına və daxili nəzarətin gücləndirilməsinə doğru atılan ilk addımdır.

16 ildir Azərbaycan bazarında fəaliyyət göstərən Deloitte şirkəti artıq iki ildən çoxdur ki, yüksək ixtisaslı və geniş təcrübəyə malik mütəxəssisləri ilə öz müştərilərinə Biznesin Transformasiyası sahəsində hər tərəfli dəstək göstərir.




Biznesin Transformasiyasından nə gözləməli?

- Şirkətin biznes əməliyyatlarına uyğun effektiv və qanunvericiliyə uyğun olan vergi uçotunun qurulması
- Şirkətin mühasibat uçotunun bərpası və bu sahədə Beynəlxalq standartlara keçidin təmin edilməsi
- Bütün alternativ uçot sistemlərinin ləğvi və vahid uçotun qurulması
- Şirkətin vergi və maliyyə funksiyalarının işinin effektivliyinin artırılması
- İdarəçilik hesabatlılığının dürüstlük səviyyəsinin artırılması
- Maliyyə hesabatlarının Beynəlxalq Standartlara uyğun hazırlanması və kənar auditorun yoxlamasına hazırlıq
- Ucuz maliyyələşmənin təmin edilməsi

Əsas addımlar üzrə yol xəritəsi

Biznes transformasiyası xidmətləri çərçivəsində görüləcək işlər əvvəlcədən razılaşdırılmış müddətdə müştərinin ehtiyacları nəzərə alınmaqla bir qayda olaraq aşağıdakı yol xəritəsinə uyğun aparılır:



Siz nə əldə edirsiniz?

Biznes Transformasiyası xidmətimizin nəticəsində siz aşağıdakıları əldə edirsiniz:

- Qanunvericiliyə əməl etmənin təmin edilməsi nəticəsində maliyyə itkilərinin və reputasiya risklərinin minimuma endirilməsi
- Effektivliyin artırılması – daha az resurslarla daha mükəmməl uçot
- Güclü nəzarət sistemi və səhmdarlar üçün daha aydın hesabatlılıq
- Ucuz maliyyələşmənin cəlb edilməsi və beynəlxalq bazara çıxış imkanları

Bizi nə fərqləndirir?

- Azərbaycan bazarında Biznesin Transformasiyası və uçotun qurulması sahəsində ən geniş yerli təcrübə
- Vergi və mühasibatlıq sahəsində təkmilləşdirilmiş və mühasibatlıq üzrə beynəlxalq səviyyədə sertifikatlaşdırılmış (ACCA) peşəkar işçi heyəti
- Qlobal şirkət olaraq beynəlxalq resurslara çıxış
- Ehtiyacınız olan bütün növ xidmətlərin bir peşəkar şirkətdə cəmləşdirilməsi

Sualınız var? Biz sizə kömək edə bilərik



Nuran Kərimov
Partnyor
Vergi və Hüquq Departamenti
Tel: +994 (12) 404 12 10
nkerimov@deloitte.az



Rəna Xəlilova
Baş menecer
Vergi və Hüquq Departamenti
Tel: +994 (12) 404 12 10
rkhalilova@deloitte.az



Mədinə Əfəndiyeva
Menecer
Vergi və Hüquq Departamenti
Tel: +994 (12) 404 12 10
mafandiyeva@deloitte.az